

Esatiri əfsanələrdən məlum olub ki, türk xalqları əski çağlarda Günəşə-oda tapınmış, onları özlərinin antropomorfik totem-lərinə-tanrılarına çevrilmişlər. Xalq yaradılığında bu totemlərin-tanrıların izlərinə Azərbaycan folkloru nümunələrində, eləcə də Naxçıvan regionunda yazıya alınmış əfsanələrdən çox təsadüf olunur. Günəşə, oda, eləcə də Aya inamın təsiridir ki, Boyəhməd kəndindəki (Culfə rayonu) yaxın illərədək qorunmuş qədim qəbir daşlarında, eləcə də Gəmiqayada (Ordubad rayonu) Günəş və Ay təsvirləri verilmişdir. Albaniyanın cənub sərhədleri Naxçıvan bölgəsində Araz boyundan keçirdi (İstoriçeskaya qeoqrafiya Azerbaydjana. Bakı, 1987, s. 19, 36-44).

Əsatire görə, tanrıların çoxu göydə təsəvvür olunduğuundan insan daha çox dağ zirvələrinə, çay başlangıclarına tapınmışlar.

Naxçıvan regionundan toplanmış əfsanə variantlarında Günəşin qız, Ayın oğlan təsəvvür olunması Azərbaycan türk əfsanələri üçün çox səciyyəvidir. Nəşr olunmuş bəzi əsatiri əfsanələrdə isə Günəş oğlanı, Ay qızdır (Yanardağ əfsanəleri. Bakı, 1987, s. 4-5; Azərbaycan folkloru antologiyası. I c., Bakı, 1968, s. 248-249). Güneş və Ayın hər iki haldakı təsviri dövr etibarilə əski çağlarda, padərşahlıq və madərşahlıqla-

səsləşir.

Bəzi əfsanələrə görə, Dan ulduzu Ülkər adlı qız, səmadəki bürclərdən biri yeddi qardaş, başqa bir ulduzun da adı Zöh-

Əsatiri əfsanələrin izi ilə

rədir.

Əfsanələrdə Günəş, Ay və Ulduzun canlı insan kimi təsviri onu göstərir ki, ulu əcdadlarım soykökələrini kainatla, səma, göy cisimlərlə bağlı düşünmüşlər. Bu da dünyanın, kainatın, insanların tərənişlə bağlı əsatirlərə çox yaxındır.

Səma cisimlərlə bağlı eti-

qad və inamlardan faydalanan əsatiri

əfsanələrdə antropomorfik görüşlərə uyğun olaraq Günəş qız-qadın, Ay oğlan-kışi şəklində insanlışdırılmış, bunların münasabətlərinə görə də süjet, hadisələr qurmuşdur. Ümumiyyətlə, belə əsatiri nümunələr təbiət qüvvələrinin, xüsusən göy cisimlərinin insan şəklində təsəvvürüne əsaslanır. Bunlarda kainat, yer, göy cisimləri ilə bağlı müxtəlif cansız və canlı varlıqların yaranması əsas yer tutur (Xalq ədəbiyyatı, Azərbaycan klassik ədəbiyyatı kitabxanası, I c., Bakı, s. 493).

Bir çox əfsanələr isə təbiət və insanla bağlı əsatiri görüşləri saxlamışdır. Bunların əsas obyekti insandır. Əcdadları-

nın bədii yaradıcılığı olan nümunələrin bir qismi Naxçıvan ərazisində də yaddaşlarda yaşamaqdadır. Bu əsatiri əfsanələrdən «Çobanla qoç», «Ataynan oğlu», «Əhsabül-kəhf», «Yalnız ağac», «Ucibılq» daha xarakterdir. Zəngəzur dağlarının (Ordubad rayonu) qayaları arasında ki «Göygöl»le bağlı bir əfsanə məlumdur. Əfsanəyə görə, göldən çıxıb qoyun sürüsünə qatılan iki qoç bir azdan qayıdır gölə girir.

Göründüyü kimi, «Koroğlu» eposunun «Ali kişi» qolundakı «dərya ayıqlarının quruşa çıxıb ilxiya qarışması və yenidən suya qayıtması» bu motivlə bağlıdır. Eposdan məlumdur ki, Qırat və Dürat dərya ayıqlarından törəmişdir. Əsatiri əfsanədə də quzular su qoqlarından, yəni Qırat və Düratın yarandığı mənbədən-sudan yaranıb. Burada «Çobanla qoç» və «Koroğlu» eposunun «Ali kişi» qolundakı motivlər eyni mənşəlidir. Bu motivlər Azərbaycan folklorunda kök etibarilə qədim olub, yer-su ərənlərinə etiqaddan doğan əmənədir.

Yer-su ərənlərinə inamın əsasını ölen və dirilən təbiət, ruh, tanrı haqqındaki əsatiri görüşlər təşkil edir. Türkəlli xalqların əsatiri təsəvvürüne görə, təbiət hər il dövrü olaraq Yer-Dağ ruhu ilə Su ruhunun nigahı sayəsində dirilir, nizama salınır. Bu nigahın epik təsvirinə «Çobanla qoç» əfsanəsində də rast gəlirik. Əfsanədə su tanrısi ilə bağlı ağ və qara-

Azərbaycan əfsanələrinin qədim və zəngin xüsusiyyətlərə malik olan nümunələrindən biri əsatiri əfsanələdir. Belə əfsanələrdə xalqın dünya, kainat və təbiətlə bağlı miflik görüşləri daha çox əksini tapıb. Yaranma mənşəyinə görə, belə əfsanələr daha çox əsatirlərdən faydalananlardır. Lakin bunlarda əsatiri xüsusiyyətlər üstünlük təşkil etsə də, onların mahiyyətində gerçəkliliklə səsləşən izlər də az deyil. Xəyal, fantaziya bürünmüş gerçəkliliklərin aydınlaşdırılması dərin elmi araşdırma, bəzən müqavimət və təhlillər hesabına mümkündür.

qoç-atanı, Yer-Dağ tanrısi ilə əlaqədar qoyun sürüsü-ananı təmsil edir.

Əski süjetli «Ataynan oğlu» əfsanəsinə görə, qoca atanı oğlu dağa aparıb uca bir qayanın dibində qoyur. Geri döndənə ata gülür. Oğlan bunun sebəbini soruşduqda məlum olur ki, bir vaxt ata da öz qoca atasını bu qayanın dibinə qoyub. Oğlan belə qərara gəlir ki, vaxt gələcək onu da bu qayanın dibinə atacaqlar. Odur ki, peşiman olub atasını geri qaytarır.

Əfsanədə qədim bir adətin izi vardır. Burda bir gün özünün də bu aqibətlə rastlaşacağını düşünən oğul atasını geri qaytarır. Deməli, əfsanədə bu adətə qarşı çıxılır. Əsatiri əfsanədə qoxvariantlıdır. Başqa bir varianta görə, oğlan qoca atasını səbətə qoyub arxasına salıb aparır. Yolda kəndir oğlanın çiynini incitdikdə ata narahat olur. Ata qəlbindəki kövrək övlad məhəbbəti oğlunu bu yoldan daşındırır. Əsatiri görüşlər, adət-ənənələrlə səciyyələnən bu əfsanənin bir variantına da Y.V.Çəmənzəminlinin «Qızlar bulağı» əsərində rast gəlinir (Y.V.Çəmənzəminli. Romanları. Qızlar bulağı, Bakı, 1968, s. 397-398).

Məlumdur ki, atəşpərəstlik qanunlarına görə, «bütün dünyada nə varsa, hər şey iki ilkin qüvvənin-xeyirə şərin, işqla zülmətin mübarizəsi üzerinde bərqrərdir. İlhaləşdirilmiş torpağı ölənlərin cəsidi ilə murdarlaşmaq olmaz. Elə buna görə də meyidi basdırımayıb onu quşların və itlərin yeməsi üçün xüsusi qüllələrin icərisinə atırdılar, ya da hündür bir dağ başına çıxarıb qoyurdular (A.Kondratov. Sizdən biliyədər. Bakı, 1975, s. 41).

«Ataynan oğlu» əfsanəsində oğlanın atasını qaya dibinə qoyması deyilənlərlə yanaşı, dağ mifi ilə də səsləşir. Burada əsatiri təfəkkürlə bağlı dağın qoruyuculuq xüsusiyyətləri saxlanılmışdır. Oğlanın qoca atasını geri qaytarması onun peşmanlılığı ilə yanaşı, dağ mifinə inamın sarsılması ilə də bağlı ola bilər.

Atəşpərəstlik, bundan da əski dünyagörüşün məhsulu olan etiqadlar vaxtıla xalqımızın yaddaşında kök salmış, həmin dövrləri səciyyələndirən əsatirlərin, əfsanələrin yaranmasına az təsir etməmişdir. Ümumiyyətlə, «insanların sözün ecazkar qüvvəsinə inami tək əsatir və əfsanələrin»

(Y.Ramazanov. XIX əsr erməni nəşrində Azərbaycan folkloru motivləri. Bakı, 1985, s. 92) təşəkkülü üçün əsas olmamışdır. Belə şifahi söz sənəti nümunələri əsrdən-əsrə keçdikə təbii ki, hər dövrə uyğun müəyyən deyisiqliyə uğramışdır. Nəticədə bunlар region məhdudluğundan çıxaraq yarılmış yeni motiv və variantlar yaratmışdır.

Az-çox aparılan araşdırma onu da göstərir ki, əsatiri əfsanələrdə səma, göy cisimlərlə bağlı xüsusiyyətlər üstünlük təşkil edir. Əsatiri əfsanələrdə təbiətin və insanın yaranışı ilə bağlı miflik xüsusiyyətlər də az deyil. Lakin deyildiyi kimi, əfsanələrdə əsatiri yanaşı, kainatla, insanların keçmiş həyatı ilə bağlı real xüsusiyyətlərin izlərinə də təsadüf olunur. Əsatiri örnəklərdə qorunmuş belə izlər, hər seydən önce, xalqımızın mifoloji ədəbiyyatının arxaikliyini və özünəməxsusluğunu sərtləndirən amillərdən biridir.

Yusif Səfərov,
filologiya elmləri namizədi